



## PRES RELİZ

### “Azərişaaatservis” MMC

Azərbaycan, Bakı, AZ 1108, Dərnəgül qəs., 11-ci Dağlıq k., 3105  
Tel.: (+994 12) 447 70 03 (04) Faks: (+994 12) 565 04 54

www.azerinsaat.com

### “Azərişaaatservis” MMC Bakı Dairəvi yolunun tikintisini sürətlə davam etdirir.

“Azərişaaatservis” MMC

Bakı, Azərbaycan

2009/09/10

Yerli şirkət olan “Azərişaaatservis” MMC, “Bakı Dairəvi yolunun tikintisi” layihəsi üzrə inşaat işlərini sürətlə davam etdirir.

Bakı-Rusiya sərhədi, Bakı-Gürcüstan sərhədi və Bakı-İran sərhədi avtomagistrallarını birləşdirəcək olan bu layihə üzrə tikinti işləri 2006-cı ilin oktyabr ayından bəri davam etməkdədir. Layihə çərçivəsində inşa edilən ana yolun uzunluğu 21,5 km, köməkçi yolların uzunluğu isə Biləcəri enişi ilə birləşmə 11,65 km-dir. 3 gediş, 3 gəliş olmaqla 6 hərəkət zolağından ibarət olan yolun torpaq yatağının eni 33,5 m, əsas yolun hərəkət hissəsinin eni isə 22,5 m-dir. Hərəkət zolaqlarının hər birinin eni 3,75 m-dir. Ümumilikdə isə bu yolun asfalt örtüyünün qalınlığı layihəyə əsasən 19 – 27 sm arasında olacaq.

Layihə çərçivəsində 6 ədəd körpü, 1 ədəd yeraltı maşın keçidi, 1 ədəd yeraltı piyada keçidi və 4 ədəd avtobus dayanacağı inşa edilməsi də nəzərdə tutulub. Artıq körpülərin tikintisinin 86 %-i, yeraltı keçidlərin tikintisinin isə 98 %-i başa çatdırılıb. Layihəyə əsasən nəzərdə tutulan ümumi torpaq işlərinin 78, asfalt işlərinin 42, drenaj borularının çəkilməsinin 92 və kommunikasiya xətlərinin köçürülməsi işlərinin 94 %-i başa çatdırılıb.

Yolun tikintisi zamanı yamaclarda aşkar edilmiş çatların və sürüşmənin qarşısının alınması məqsədi ilə nəzərdə tutulan 22 359 m<sup>2</sup>-lik istinad divarlarının çəkilməsinin 17 %-i artıq başa çatdırılıb. Qeyd etmək lazımdır ki bu divarların ümumi uzunluğu 640 m olacaq.

Inşaat işlərini sürətlə davam etdirən Azərişaaatservis MMC tərəfindən tikinti işlərinə 400 nəfərdən çox işçi qüvvəsi və 300-ə yaxın texnika və avadanlıq cəlb edilib.

Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin sifarişi ilə Azərişaaatservis MMC tərəfindən həyata keçirilən bu layihəni Ərəb İqtisadi İnkişafının Küveyt fondu, Abu Dabi fondu və Azərbaycan hökuməti maliyyələşdirir.

Ümumilikdə 63 % işlərin başa çatdırıldığı Bakı Dairəvi yolunun 2010-cu ilin avqust ayında istismara verilməsi nəzərdə tutulub.

*2003-cü ildə qurulan “Azərişaaatservis” MMC Azərbaycanda və Qafqaz regionunda yol və dəmiryolu tikintisi sahəsində aparıcı şirkətlərdən biridir. Yüksək keyfiyyətli xidmətlər göstərən Şirkət, əsas fəaliyyət dairəsi olan avtomobil və dəmiryolu tikintisində A-dan Z-yə bütün növ xidmətləri öz imkanları hesabına həyata keçirir.*

#### **Mətbuat üçün əlaqəli şəxs:**

**Kənan KƏRİMLİ**, İctimaiyyətlə Əlaqələr və Mətbuat Meneceri

**Tel.:** (+994 12) 447 70 03 (04)

**Mob.:** (+994 55) 208 20 87, (+994 50) 255 38 86

**E-mail:** [k.karimli@azerinsaat.com](mailto:k.karimli@azerinsaat.com)

[www.azerinsaat.com](http://www.azerinsaat.com)